

## Avadanlıq hissələrinin presovuntlardan hazırlanması

V.Ş. Hüseynova, t.ü.f.d.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: vh74@mail.ru

### Изготовление деталей оборудования из пресспорошка

В.Ш. Гусейнова, д.ф.т.н.  
Азербайджанский государственный университет нефти и промышленности

**Ключевые слова:** уплотнители для насосов, полимерные композиции, нефтепромысловое оборудование, полизтилен низкой плотности.

Развитие современной техники требует использование новых конструкционных материалов, превосходящих по своим прочностным, упругим и другим свойствам традиционные. К числу наиболее интересных и перспективных относятся полимерные материалы (пластики, эластомеры, волокна), и в первую очередь, наполненные. Возможности полимерных материалов чрезвычайно широки благодаря многообразию полимеров и наполнителей, неисчерпаемой вариабельности составов композитов на их основе и методов их модификации.

Рассмотрен вопрос разработки новой полимерной композиции для элементов уплотнителей нефтепромысловых насосов.

Рекомендовано применение полимерного состава на основе фторопласта и графита с учетом условий эксплуатации герметизирующих манжет нефтепромысловых насосов.

### Production of equipment details from mould powder

V.Sh. Huseynova, PhD in Tech. Sc.  
Azerbaijan State University of Oil and Industry

**Keywords:** packers for pumps, polymer compositions, oil field equipment, low density polyethylene.

The advancement of modern technology requires application of up-to-date structural materials, which leave behind traditional ones by their stability, elasticity and other properties. The more interesting and perspective of them are polymer materials (plastics, elastomers, fibres) and predominantly filled ones. The prospects of polymer materials are extremely wide due to the variety of polymer and fillers, numerous types of compositions on their basis and method of modification as well.

The paper reviews the development issues of a new polymer composition for the elements of packers of oil field pumps.

The implementation of polymer composition based on the fluoroplastic and graphite considering exploitation conditions of sealing ring of oil field pumps is recommended.

**Açar sözlər:** nasoslar üçün kipləndiricilər, polimer kompozisiya, neft-mədən avadanlıqları, aşağı sıxlıqlı polietilen.

DOI.10.37474/0365-8554/2022-03-34-37

Müasir neft-mədən texnikası quyuların qazılması və istismarında istifadə olunan geniş diapazonlu texnoloji funksiyalarla malik olmaqla, konstruktiv baxımdan çoxşaxəli maşın və avadanlıqlarla xarakterizə edilir. Bu sırada neft-mədən və qazma nasosları xüsusi önəm kəsb edir. Müasir qazma və neft-mədən nasosları eyni zamanda spesifik istismar şəraitləri – yüksək təzyiq və temperatur, aqressiv mühit, yeyilmə, dinamik yüklenmə və s. ilə fərqlənir [1].

Adətən quyulara texnoloji məhlulun vurulmasında işçi təzyiqin qiyməti 30–40 MPa-ya qədər tələb olunursa, bu halda porşenli qazma nasoslarından istifadə edilir. Bəzən isə, işçi təzyiqin qiymətinin 70–100 MPa-ya qədər artırılması tələb olunur. Porşenli qazma nasoslarının konstruktiv həlli belə təzyiqin yaranmasına imkan vermədiyindən plunjərlər qazlardan istifadə edilir [2].

Qazma və neft-mədən nasoslarının istismar şəraitinin və onlarda baş verən imtina səbəblərinin təhlili göstərmişdir ki, avadanlıqların hidroavtomatik hissəsində sıradan çıxan detal və düyünlərində dominant xarakterli imtinalar yeyilmə və kipləndirmə effektlərinin pozulması səbəbindən baş verir.

Yeyilmənin əmələgəlmə səbəblərinin təhlili nəticəsində müəyyən edilmişdir ki, qazma nasoslarının porşenləri, silindr köynəklərinin daxili səthi, pistonunun xarici səthləri, ştokun konus hissəsi, klapan yəhərləri və s. hissələr intensiv abraziv və korroziyon yeyilməyə uğrayır. Neft-mədən nasoslarında isə əsasən plunjərlər, klapan düyünlərinin elementləri və s. yeyilməyə məruz qalır [3].

Rezin, polimer və onların əsasında kompozisiya materiallarından hazırlanan kipləndiricilərdə əmələ gələn imtinalar istismar prosesində bu elementlərin dağılıması, kəsilməsi, yerləşdikləri yuvada əvvələnməsi və ya onların şıxması səbəbindən baş verir. Bu isə öz növbəsində kipləndiricilərin


materialının və onların konstruktiv parametrlərinin düzgün seçilməməsi ilə izah edilir [4].

Məqalədə qazma və neft-mədən nasoslarının kipləndirmə düyünləri elementlərinin etibarlı iş rejimi təmin edən polimer əsaslı yeni kompozisiya materialının işlənməsi və onun sınaqları ilə bağlı tədqiqat işləri nəticələrinin təhlili verilmişdir.

Ovuntunun özlü-axiciliq halının davamiyyəti İ.F. Kanevesin verdiyi aşağıdakı asılılıqla müəyyən edilir:

$$\hat{O} = Ae \frac{U}{RT},$$

burada  $\hat{O}$  – özlü-axiciliq halının davamiyyəti, s.;  $U$  – polikondensləşməreaksiyasının sərbəst enerjisi, kkal/mol;  $T$  – mütləq temperaturdur, K.



Şəkil 1. Bəzi presovuntular üçün özlü-axın halının temperaturdan asılılığı (fenol-formaldehid, rezol, kreゾol əsaslı qatranlar və müxtəlif dolduruculu presovuntuların özlü-axiciliq davamiyyətinin temperaturdan asılılığı)

Təcrübələr krezoldan alınmış fenol və digər qatranlar əsasında hazırlanmış aşağıdakı termoreaktiv polimerlərlə aparılmışdır (Şəkil 1):

- K-114-37 melaminformaldehid qatran və mineral dolduruculu presovuntu;
- K-211-37 rezol qatranı və mineral dolduruculu presovuntu;
- K-211-3 rezol tipli qatranla poliamid doldurucu əsasında olan presovuntu;
- MFK-20 presovunu melalit-melamin və si-


lisium qatranı əsasında elektrik qövsüñə, istiliyi və tropik şəraitə davamlı presmaterial;

5. Fenolformaldehid olikomeri + mis + qrafit.

Temperatur yüksəldikcə bərkimə sürəti artır və bərkimə saniyalər ərzində başa çata bilər.

Presovuntular əsasında hazırlanın məmullarda bərkimə prosesi gedir. Nəticədə qatrandə müəyyən fiziki və kimyəvi dəyişikliklər baş verdiyindən, material takrarən ərimə qabiliyyətini itirir.

Termoreaktiv presovuntuların emal rejimlərinin əsas texnoloji göstəriciləri onların plastikliyi, özlü-axiciliq halının davamiyyəti və bərkimə sürətidir (Şəkil 2). Lakin presovuntunun texnoloji xassələrinin müəyyən edilməsi presləmə prosesində qatranlarda bərkimə zamanı gedən kimyəvi reaksiyalarla bağlı olmasını özündə əks etdirir.



Şəkil 2. Bəzi ovuntuların bərkimə sürətinin temperaturdan asılılığı

Emal zamanı əsas şərtlərdən biri bərkimənin məmulun ümumi həcmində eyni vaxtda getməsidir. Çalışmaq lazımdır ki, məmulun daxilində bərkimə olsun ki, polikondensasiya prosesində yaranan su buxarları, həmçinin başqa qazlar (fenolun, formaldehidin və onların kondensasiyasından alınan aşağı molekulyar birləşmələr) ovuntunun temperaturu qalxdıqca kənarlaşın.

Məmulların presqəliblərdə hazırlanması üçün presovuntuların həbləşdirilməsi məqsədə uyğundur. Həblərin (xüsusi cəkisi 1–1.2 g/sm<sup>3</sup>) istifadə

edilməsi materialda lazımlı olan qazların, havanın, suyun çıxarılmasını asanlaşdırır.

Presovuntuda yaranan uçucu maddələrin miqdəri materialın xassələrindən asılıdır. Uçucuların momuldan çıxmazı o vaxta qədər davam edir ki, material plastik halını qoruyub saxlayır. Uçucuların əksər hissəsi materialın termoşəffaflarda yüksək temperaturda ( $120^{\circ}\text{C}$ ) qurudulması zamanı kənarlaşır. Hərtərəfli bərabər qızmasının yüksək-tezlikli qurğudan istifadə edilir. Yüksək-tezlikli qızma da həblərin qalınlığı boyu temperatur bərabər olmalıdır.

Elektrik keçiricili polimer (fenol-formaldehid) əsasında alınan ovuntuda emal olunmuş məmələnin berkəmə sürətinin temperaturdan asılılığı əyridə göstərilmişdir (bax: şəkil 2, əyri 5).

Hazırda neft-mədən nasoslarının istismar müddəti 500–800 motosaat olduğu halda, onların kipləndirici elementlərinin resursu 350–600 motosaat təşkil edir [6]. Kipləndirmə döyüni yeni kompozisiya materialından hazırlanmış və "Bakı neft-mədən avadanlıqları" ASC-də təmir prosesində man-

jetlərlə təchiz olunmuş plunjərli nasos Balaxanı NQÇİ-də tətbiq edilərək yüksək istismar nəticələri göstərmişdir. Nasosların kipləndirmə döyünlərinə 1000 motosaat istismardan sonra baxış zamanı onların səthlərində yeyılma, dağıılma və şismə ilə bağlı qüsurların əmələ gəlmədiyi müəyyən olmuşdur [5]. Beləliklə, kipləndirmə döyünlərinə sıradan çıxmazı ilə əlaqədar olaraq cari təmir müddətinin uzadılmasına səbəb olmuşdur.

### Nəticə

Neft-mədən avadanlıqlarının uyğun hissə və döyünlərinin hazırlanmasında istifadəsi təklif olunan materiallar onların istismar xassələrini yüksəldir. Həmçinin təcrübələrdə alınan nəticələr presovuntulardan presloşma üsulu ilə alınan detalların və məməllərin dekorativ görünüşü ilə yanaşı həm də fiziki-mexaniki xassələri standartda göstərilmiş göstəricilərə uyğun gəlir. Diger tərəfdən, müxtəlif detalları hazırlanmasında istifadə olunan rejimlərlə işlədikcə heç bir diaqramdan istifadə etməyə ehtiyac qalmır.

### References

1. Babayev S.G. Nadyozhnost' neftepromyslovogo oborudovaniya. – M.: Nedra, 1987, 264 s.
2. Gabibov I.A. Nauchno-prakticheskie metody effektivnogo primeneniya polimernykh materialov v neftepromyslovom oborudovanii: dis. ... d-ra tehn. nauk; Bakı, 1994, 365 s.
3. Az Pat. İ / a 2009 02 11. Rahimov A.M., Gambarov S.H., Hüseynova V.Sh. Antifriction polimer kompozisiya. AR Patentı "Sənaye mülkiyyəti" Bulletinı, № 1, 2012, s. 38-39.
4. Rəhimov A.M., Guseynova V.Sh., Xeyrabadi G.S. Vliyanie tipov i kolichestva napolnitelyey na modul' uprugosti polimerov i ikh kompozitsii. Materialy 3-y mezhdunarodnoy nauchno-prakticheskoy konferentsii "Molodoyoz' i nauka: realnost i budushchee", Nevinnomysk, 2010, s. 571-572.
5. Guseynova V.Sh., Gabibov I.A. Neft-medən və qazma nasoslarının kipləndiriji elementlerinin iş qabiliyyətinin yüksəldilmesi uchun polimer esaslı yeni kompozisiya materialının işlənilməsi və tətbiqi // "Ekoenergetika" elmi-tehniki zhurnal, 2010, № 3, s. 31-34.
6. Gabibov I.A., Guseynova V.Sh. Otsenka ekspluatatsionnykh svoistv polimernogo kompozitsionnogo materiala, prednaznachennogo dlya izgotovleniya uplotnitel'nykh manzhet tryokhplunzhernykh neftepromyslovых nasosov. OAO "VNIIOENG" // Nauchno-tehnicheskiy zhurnal "Zashchita okruzhayushehey sredy v neftegazovom komplekse", 2012, № 3, s. 32-36.

### Ədəbiyyat siyahısı

1. Babaev S.G. Nadyozhnost' neftepromyslovogo oborudovaniya. – M.: Nedra, 1987, 264 c.
2. Gabibov I.A. Nauchno-prakticheskie metody effektivnogo primeneniya polimernykh materialov v neftepromyslovom oborudovanii: dis. ... d-ra tehn. nauk; Bakı, 1994, 365 c.
3. Az Pat. İ / a 2009 02 11. Rəhimov A.M., Qəmbərov S.H., Hüseynova V.Ş. Antifriction polimer kompozisiya. AR Patentı "Sənaye mülkiyyəti" Bulletinı № 1, 2012, c. 38-39.
4. Rəhimov A.M., Guseynova V.Ş., Xeyrabadi G.S. Vliyanie tipov i kolichestva napolnitelyey na modul' uprugosti polimerov i ikh kompozitsii. Materialy 3-y mezhdunarodnoy nauchno-prakticheskoy konferentsii "Molodoyoz' i nauka: realnost i budushchee" Nevinnomysk, 2010, c. 571-572.
5. Hüseynova V.Ş., Həbibov İ.Ə. Neft-medən və qazma nasoslarının kipləndirici elementlərinin iş qabiliyyətinin yüksəldilmesi üçün polimer esaslı yeni kompozisiya materialının işlənilməsi və tətbiqi // "Ekoenergetika" elmi-tehniki jurnal, 2010, № 3, s. 31-34.
6. Gabibov I.A., Guseynova V.Ş. Otsenka ekspluatatsionnykh svoistv polimernogo kompozitsionnogo materiala, prednaznachennogo dlya izgotovleniya uplotnitel'nykh manzhet tryokhplunzhernykh neftepromyslovых nasosov. OAO "VNIIOENG" // Nauchno-tehnicheskiy zhurnal "Zashchita okruzhayushehey sredy v neftegazovom komplekse", 2012, № 3, c. 32-36.